

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


№ 184 (1792) 5 oktyabr 2018-ci il

(əvvəli ötən sayımızda)

Respublikanı az-çox gəzən, həmin strukturların yerləşdiyi bina da olan, kadrları az-çox tanıyan bir adam kimi deyə bilər ki, son illər ədliyyə sahəsində xeyli ürəkəçən irəliləyiş var. Bir bu sahələrdə yox, icra işi, pentensiar xidməti sahəsində də. Ədliyyə işçilərinin rahat iş yerlərində yaraşılıq formalarında görəndə adamın ürəyi açılır. Nazir Fikrət Məmmədov vaxtaşırı olaraq yerlərdə olur, görülən işlərlə maraqlanır. Siyəzənə təzə

yalnız kitabxana, kiçik bir bağça olardı.

İnanın, gənc ədliyyə kadrlarının formalaşmasında bu addım əvəzsiz olar. Sizə də məlumdur ki, insan daha çox oxumaq, mütaliə etməklə, bir lə oxuduqlarını, əldə etdiyi məlumatları bir başqaları ilə bölüşdürmək, fikir mübadiləsi etməklə kamilləşir. Ola bilsin ki, bu sahədə az-çox xidmətləri olan həmyerliləri İkrəm Kərimov, Ağamməd İbişovu orada daha yaxından görə bilər, iş təcrübələrindən bəhrələner. Gənc ədliyyə işçilərinə örnək olası kitablar yazar,



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

Rayonları Kürdəmirdə cavan bir hakim vardı. Əslən Astaradan idi. Elman Hüseynov... Katibin bütün haqsızlıqlarına dözüb, əsil mənada hakim ləyaqəti göstərdi. Hətta işdən azad olunsa da, onda əyilmədi, qanun-qaydanın tələblərini gözlədi, öz sözünü dedi. İnanın, belələrini Allah da sevdir! Nahaq yerə peyğəmbər haqsızlıq qarşısında susanları "dilsiz şeytanlar" adlandırmayıb ki.

Bu yerdə tibb aləmində çox məhşur olan bir misal yada düşür. Deyir Almanyanın kansleri Bismark çox sərt adam imiş. Bərk xəstələndə,

maq... Bu da səbəbsiz deyil. Qədim kitablarda deyildiyi kimi, işçinin yaxşı işləməsi üçün onu cəzalandırdığın kimi mükafatlandırmağı da bacarmalısan... Xoş söz isə həmişə az-çox xeyir gətirir.

Ədliyyə Döş nişanlı sabiq dövlət notariusu kimi bu kitabı ədliyyənin 100 illiyinə hədiyyə etmək istəyir. Sağlıq olsun... Onun yazılıb tamamlanmasına, çap olunmasına səy göstərəcəkdir. Bu barədə baş idarəyə də bildirib, rəsmi məktub yazıb.

Notariuslarla görüşəndə, onlarla bu barədə fikir mübadiləsi edəndə,

SEVİNDİRƏN ƏDLİYYƏ...

binaya baxmağa şəxsən özü gəlmişdi. Ədliyyə Nazirliyi Xaçmaz rayonu regional idarəsinin müasir tipli dördmərtəbəli binasının açılışında ona çox yaxın dayanmışdı. Gözəl çıxış elədi, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışdı.

Belə bir insanın qayğıkeşliyindən sonra yaxşı işləməyəsən, göstərişlərə az-çox əməl etməyəsən, vallah, günah olar. İnsan ona nəşib olan səadəti qiymətləndirməlidir! Bəxtimizə, tələyimizə düşmüş bu xoş günlərin qədrini bilməliyik! Sevindir ki, ədliyyəmizin 100 illik yubileyini üzağlığı ilə qarşılayırıq! Vaxtı ilə onların ucaldığı, əsl mənada göy qurşağını xatırladan o üçrəngli gözəl, yaraşılıq bayrağımızı ilk dəfə onlar qaldırıblar axı... Elə işləyə, fəaliyyət göstərək ki, onların adına, əməllərinə layiq olsun!

Bu günlərdə cənab nazir Fikrət Məmmədova bir məktub yazmışdı. Burada da həmin məsələdən bəhs etmək istəyir.

Çox istərdi ki, ədliyyənin 100 illiyi münasibəti ilə Bakı şəhərində Ədliyyə Nazirliyinə və ya Ədliyyə Akademiyasına yaxın bir yerdə "Ədliyyə Evi" açılınsın. Onun kimi təqaüddülər lazım gələndə orada görüşə, toplanma bilsinlər. Unudulmadıqlarını, hələ də Vətənə lazım olduqlarını hiss etsinlər. Bunun həm də çox böyük mənası, dəyəri var. Necə deyirlər, filosoflar demiş, orada başqa bir şey yox,

çap etdirər.

Həm də yazı-pozu əhli olduğumu gözə soxmaq fikrində deyil. Ancaq inanır ki, təzə qəzetləri, kitabları oxumayan bir gəncdən yaxşı ədliyyə işçisi olsun. Ədliyyə işçisi hər şeydən əvvəl insanlara işləyir. Az-çox onlara bələd olmalıdır. Bu da lazımı mütaliə olmadan qətiyyə mükün deyil. Düzdür, sən qanunu, məcəllələri əzbərləyə bilsən. Üzr istəyirəm, sənə heç bir fərq olmayacaq. Yaxşı ədliyyə işçisi olmaq üçün daim öz üzərində işləməli, dünyanın son yeniliklərinə, bədii sözün qüdrətinə bələd olmalısan.

Qədim Yunanıstanda vəkile ehtiyac yox idi. Hər bir şəxs özünü müdafiə etmək üçün natiq olmalı idi. Qədim Romada isə qanunlar o qədər çoxaldı ki, vəkile ciddi ehtiyac yarandı. Necə ki, indi bizdə... Ancaq bütün bunlarla yanaşı, indi hər bir vətəndaş qanun-qaydadan az-çox məlumatlı olmalıdır. Onların qarşısında dayanmaq, duruş gətirmək üçün daha hazırlıqlı olmalısan. Bütün bunlar istər hakimə, istərsə də notarius, VVAQ müdirinə, icraçıya, pentensiar xidmətinin əməkdaşı olsun, hamısına aiddir.

Heç vaxt yadımdan çıxmır, bir hakimlə partiya vaxtı birinci katib öcəşdi. Katib onu rayondan əsil mənada qovub çıxartdı. Sonradan həmin katib xəcalət içində deyirdi: "Ə, mən nə bilim... Demə, onun vəzifəsi seçkili imiş"...



bütün həkimlər çalışsalar da, onu müalicə edə bilmirlər. Bir sözlə, kanslerin sərtliyindən qorxan, ehtiyatlanan həkimlər onu sorğu-sual edib, düzgün diaqnoz qoya bilmirlər. Şivenninger adında bir cavan həkim gəlir. Bismark sorğu-sual zamanı ona da alın turşudanda deyir: "Cənab kansler! Mən baytar həkimi deyiləm. Çox xahiş edirəm, sorğu-suallarıma doğru-düzgün cavab verin, diaqnoz qoyub sizi sağaldım".

Belə də olur, həkim diaqnoz qoyub, onu müalicə edir. Kansler sağalır və ömrü boyu onu yanında saxlayır, şəxsi həkimi olur. Bəli, düz söz ilk baxışda kimə xoş gəlməyə, necib adamlar bunu qiymətləndirirlər. İnanın, həmişə hiss eləmişdir ki, ədliyyə naziri Fikrət Məmmədov belə necib bir adamdır.

Artıq təqaüddədir. Ədliyyəlik elə bir işi olmasa da, haqqı, ədaləti demək onun mənəvi borcudu. Başqalarını bir o qədər deyə bilməsə də, şəxsən o özü nazirdən həmişə hörmət görüb. Onun qayğısı ilə "Bilgəh" sanatoriyasına yollayış (putyovka) alıb, orada həm də "Sanatoriya əhvalatları" povestini yazıb.

Bugünlərdə az-çox tanıdığı notariusların həyatından "Qırxqardaş" adlı bir kitab yazmaq həvəsinə düşdü. Bir sözlə, iki yüzə yaxın notariusun qırxının portret cizgisini yarat-

onların bəzisini çox narahat görür. Bir yana baxanda onları da qınamır. Hələ də bəziləri dördüncü hakimiyətin qüdrətinə bələd deyil. Yazını alver malına çevirənlərdən gözləri qorxub. Yersiz tənbeh eşitmək istəmirlər.

İnsan qəlbən təmiz olanda, haqq-ədalət üçün çalışanda, özünü güclü, haqlı hesab edir. Belə yersiz iradları da çox vaxt nəzərə almır. Axı bu ömür bizə bir dəfə verilir. Onu da ləyaqətlə yaşamalırıq. Bəyem nazir istəmir ki, onun işçisi, əməkdaşı daha yaxşı fəaliyyət göstərsin?! Öyülsün, onun haqqında yazsınlar?! Axı əməkdaşın yaxşı işindən bəhs etmək elə nazirliyin yaxşı addı!

Bəli, öz iş sahəsində az-çox baş gırləyənlər, həmişə rahatlıq içində olanlar belə işlərdən daha çox uzaq qaçanlardır. Güzgüdə əyri görünəcəklərindən, nöqsanlarının aşkar olunacağından ehtiyatlanırlar. Düz işin heç bir qoruq-qaytağa ehtiyacı yoxdur! Qoy kim nə deyir desin, yazır-yazsın!.. Bir də ki, axı bu ədliyyə işçiləri də sabah baba olacaq, nəvələri qarşısına çıxacaqlar. Onlar bir o qədər gizli idarənin işçiləri deyillər ki, hər şey qapalı, sirlə qalsın.

Əlisəfa AZAYEV

